

Zor gücünə məcburi həbslər



Azərbaycanda repressiya kampaniyası 1934-cü ilde Kirovun ölümürüləsinin ilk aylarında hələ ciddi miqyas almasa da, bəzi tədbirlər artıq görülmüşdü. Azərbaycan SSR KP MK-nin təklifi ilə Sov.İKP MK-nin Siyasi Bürosu "87 qolçomaq, islahedilməz antisovet elementlərin, keçmişdə böyük kapitalist müəssisələrinin rəhbərləri olan, ittifaqın digər bölgələrindən qaçıb gələn qolçomaq ailələrinin Azərbaycan SSR ərazisindən inzibati qaydada əmlaklarının müsadirəsi ilə bərabər özlərinin də həbs düşərgələrinə sürgün edilməsi" haqqında qərar qəbul etdi. Bununla yanaşı, hərbi hissələrdə, ziyalılar arasında təmizləmələr aparılır, respublika rəhbərlərinə, partiya üzvlərinə, ayrı-ayrı təşkilatların vazifəli şəxslərinə qarşı həbslər hayata keçirilirdi.

1936-ci ilin yazında Bakıda humanitar elmlər sahəsində işləyən bir qrup keçmiş trotskiçilər həbs olundular. Sonra isə "millətçilər" həbslərə məruz qaldılar. İlk olaraq o dövrə respublika rəhbəri olan Mircəfer Bağırovla düşmən münasibətlərdə olan albanəsilli publisist Əhməd Triniç həbs olundu. M.Bağırov həmin ilin aprelində Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun iclasında 1918-ci ildə guya ki, Triniçin Müsavat parlamentinin müdafiəsi üçün etdiyi xahişi özündə eks etdirən uydurulmuş məktubu oxudu. Nəticədə Triniçi partiyadan kənarlaşdırıb həbs etdirilər, istintaq zamanı isə o, düymə udaraq özünü öldürdü. Lakin Azərbaycanda ilk güclü həbslər payızda baş verdi və bu, əsasən bolşevik partiyası daxilindəki müxaliflərə, neo-

bolşevik partiyalarının üzvlərinə və Stalin hakimiyyətinə qeyri-loyal münasibətdə şübhəli bilinən şəxslərə aid edildi.

Noyabr ayında trotskiçilikdə, müsavatçılhqda və casusluqda ittihəm olunan onlara görkəmli kommunist XDİK terrorfindən həbs olundu. Hətta Mircəfer Bağırovun şəxsi katibi Nikışov da "müsavat agenti", "terrorist" kimi tutuldu. Azərbaycan Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov, "Azərnşə"nin direktoru İbrahim Eminbəyli, tanınmış etnoloq, professorlar A.S.Bukşpan və Nikolayev, Mübariz Allahsızlar İttifaqının sədri Ədib Vəli Xuluflu partiyadan qovularaq həbs olundular. İlın sonunda Mircəfer Bağırov Stalinə yazdı ki: "Azərbaycanın bəzi məsul işçiləri bizdə şübhə yaradırlar. Bunlar incəsənət işləri komitə-

sinin sədri Ruhulla Axundov, Azərbaycanın xalq maarifi komissarı Müseyib Şahbazov və Azərrətifaqın sədri müavini Eyyub Xanbudaqovdur. Əksinqilabçı trotskiçisi Mixail Okudjavannın Ruhulla Axundov haqqında verdiyi ifadəyə əsasən, biz XDİK-ə bununla bağlı təhqiqtin aparılması üçün göstəriş vermişik. Eyyub Xanbudaqova qaldıqda isə burada yoldaş Sarkisovla şəxsi görüşdə müəyyən edildi ki o, doğrudan da, aktiv trotskiçidir. Bununla bağlı yoldaş Sarkisov arayış məktubu da verib".

Bu dövrə kəndlilər arasında "üşyançı" qruplar da aşkarə çoxarıldır. Məsələn, Əli Bayramlı (indi Şirvan) rayonunun kəndlərində əksinqilabçı çevriliş hazırlamaqdə günahlandırılan bu rayonun bütün kişi əhalisi repressiyalara məruz qaldı.

Dekabrdə qırmızı terrorə artıq rayon rəhbərləri də qatıldılar. XDİK Naxçıvanda bütün partiya rəhbərliyini həbs etdi. Naxçıvanın partiya bölgə komitəsinin birinci katibi Mehdi Mehdiyev isə məhkəmə karşısına çıxarıldı və "düşmən və cinayətkar elementlərlərə əlaqələr" ittihamı ilə edam edildi. Şirvan, Göyçay, Qazax, Goranboy, Qonaqkənd, Lənkəran, Samux ve Şamaxı rayonlarının katibləri də qırmızı terrorun qurbanlarına çevrildilər.

1937-ci ilin əvvəlində bir qrup partiya rəhbəri və sovet işçiləri siyasi xarakterli cinayət məsuliyyətinə cəlb olundular. Həbs olunanlar arasında Azərbaycan KP MK-nin və Sov.İKP Zaqqafqaziya Diyar Komitəsinin keçmiş katibi Ruhulla Axundov da var idi.

**I.ƏLİYEVƏ,
"Azərbaycan"**